

**Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin  
strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi  
barədə**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI**

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə **qərara alıram**:

1. "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 762; 2005-ci il, № 12, maddə 1102) qüvvədən düşmüş hesab edilsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 25 may 2006-cı il  
№ 413

Azərbaycan Respublikası Prezidentinin  
2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə  
TƏSDİQ EDİLMİŞDİR

**Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında**

**ƏSASNAMƏ**

## I. ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra-Nazirlik) əhalinin sağlamlığının qorunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansla, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamlara və blanklara malikdir.

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.<sup>[1]</sup>

6. Nazirlik Bakı şəhərində yerləşir.

## II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafı üzrə müxtəlif proqramlar hazırlayır və həyata keçirilməsini təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

## III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. əhaliyə tibbi yardımın göstərilməsini təmin etmək;

8.1-1. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək; <sup>[2]</sup>

8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

8.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.4. müvafiq sahənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik prosesin və əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq;

8.5. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə, tibb təhsilinə, tibb sahəsində elmi tədqiqat işlərinə rəhbərliyi və nəzarəti, *uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarəti*, qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirmək;<sup>[3]</sup>

8.5-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;<sup>[4]</sup>

8.5-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlamaq;

8.5-3. *uşaqların icbari dispanserizasiyası zamanı müəyinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısını təsdiq etmək, dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparmaq, onların uçotu qaydasını və dispanserizasiyanın təqvimini müəyyən etmək, dispanserizasiyadan keçmiş uşaqların registrini yaratmaq və aparmaq*;<sup>[5]</sup>

8.6. öz səlahiyyətləri daxilində ölkə ərazisinin karantin infeksiyalarının gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli ~~veçinti məhsulları~~ və istehlak mallarının (*qida məhsulları istisna olmaqla*) idxalından sanitariya mühafizəsini təmin etmək, bu sahədə gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək;<sup>[6]</sup>

8.7. qanunvericiliyə uyğun olaraq gigiyenik sertifikatlaşdırma işinin aparılmasını təşkil etmək;

8.8. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək;

8.9. qanunvericiliyə uyğun olaraq xüsusi icazənin verilməsini təmin etmək, hüquqmüəyyənedici sənədlər vermək;

8.9-1. özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımına rəy vermək;<sup>[7]</sup>

8.10. əhalini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək;

8.10-1. öz səlahiyyətləri daxilində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən etmək, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək;

8.10-2. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək;<sup>[8]</sup>

8.11. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

8.11-1. *qeyseriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsaslarını müəyyən etmək;*<sup>[9]</sup>

8.12. müvafiq qanunvericiliklə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində səhiyyə orqanlarına həvalə edilən məsələləri həll etmək;

8.13. tibb təhsili müəssisələrində tibb və əczaçı kadrlarının hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübə vərdişlərini təkmilləşdirmək, qurumlarını ixtisaslı kadrlarla təmin etmək;<sup>[10]</sup>

8.13-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;

8.13-2. səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikatlaşdırılmasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirmək;<sup>[11]</sup>

8.14. ölkə ərazisində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq;<sup>[12]</sup>

8.15. müvafiq sahənin hərtərəfli inkişafı üçün zəruri tədbirlər görmək;

8.16. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.17. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.18. qurumlarında çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;<sup>[13]</sup>

8.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.20. öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaq;

8.20-1. *əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini aparmaq və "Elektron hökumət" portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışı təmin etmək;*<sup>[14]</sup>

8.21. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə sahəsində elmi tədqiqatları inkişaf etdirmək və bu sahədə nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.22. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.23. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.24. dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və müvafiq dövlət orqanlarına qanunvericiliyə uyğun olaraq çatdırılmasını təşkil etmək;

8.25. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.26. mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;

8.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;<sup>[15]</sup>

8.28. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək;

8.29. Kurort fondunun dövlət uçotunu aparmaq, kəşf edilmiş təbii müalicə ehtiyatlarının dövlət ekspertizasını həyata keçirmək;<sup>[16]</sup>

8.30. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.<sup>[17]</sup>

#### IV. NAZİRLİYİN HÜQUQLARI

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;

9.2. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, xəstəliklərin qarşısını almaq, əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğunu və ölüm hallarının azaldılması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirləri həyata keçirmək;<sup>[18]</sup>

9.3. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq, əlaqədar qurumlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyenik tərbiyəsi üzrə tədbirlər keçirmək, ana və uşaqlara müalicə-profilaktika yardımını təşkil etmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət etmək, ~~qanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq;~~<sup>[19]</sup>

9.4. ölkə üzrə kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;

9.5. qanunvericiliyə uyğun olaraq dövlət məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;

9.6. əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək, müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək;

9.7. qabaqcıl təcrübənin, tibb elminin nailiyyətlərinin tətbiqini təmin etmək, tibb və əczaçılıq sahəsində *elmi tədqiqatların aparılmasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə istiqamətləndirmək və əlaqələndirmək;*<sup>[20]</sup>

9.8. tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin təhsil müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək, ~~həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək;~~<sup>[21]</sup>

9.9. səhiyyə müəssisələrinin və əhalinin tibb təyinatlı məmullarına, sanitariya avtomobillərinə, tibb texnikasına və s. tələbatını öyrənmək və onları təchiz etmək;

9.10. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;

9.11. tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;<sup>[22]</sup>

9.11-1. tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparmaq;<sup>[23]</sup>

9.12. səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;

9.13. qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri mükafatlandırmaq, "Əməkdar həkim" fəxri adının, orden və medalların verilməsi haqqında aidiyyəti üzrə təqdimatlar vermək;

9.14. müvafiq sahədə tibbi konfrans, simpozium və qurultayların keçirilməsini təşkil etmək;

9.15. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.16. öz səlahiyyətləri çərçivəsində qüvvədə olan qanunvericilik əsasında normativ sənədlər qəbul etmək;

9.17. qurumlarının əmr və sərəncamlarını ləğv etmək, digər təşkilatların qanunvericiliyə zidd olan, əhalinin sağlamlığına mənfi təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq;<sup>[24]</sup>

9.18. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.19. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən səhiyyənin əsas istiqamətləri üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.22. qanunvericiliyə uyğun olaraq Nazirliyin strukturunu təkmilləşdirmək;

9.23. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.24. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, ~~internet saytı yaratmaq və ondan istifadə etmək;~~<sup>[25]</sup>

9.25. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

9.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

## V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10. Nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. <sup>[26]</sup>

11. Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. <sup>[27]</sup>

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.

Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Nazir:

14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir; <sup>[28]</sup>

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edir; <sup>[29]</sup>

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7. Nazirliyi təmsil edir.

15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirindən və nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.<sup>[30]</sup>

22. *Nazirliyin tabeliyində ictimai əsaslarla fəaliyyət göstərən, müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Elmi-Tibbi Şura və Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün Farmakoloji və Farmakopeya Ekspert Şurası yaradılır. Həmin şuraların əsasnamələrini nazir təsdiq edir.*<sup>[31]</sup>

Azərbaycan Respublikası Prezidentinin  
2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə  
TƏSDİQ EDİLMİŞDİR

**Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin**



## STRUKTURU

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatı (şöbələr və sektorlar) <sup>[32]</sup>

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan qurumlar:<sup>[33]</sup>

Bakı Şəhər Baş Səhiyyə İdarəsi

Gəncə Şəhər Səhiyyə İdarəsi

Sumqayıt Şəhər Səhiyyə şöbəsi

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

Şəhər (rayon), eləcə də Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzləri

Respublika Sanitariya-Karantin Müfəttişliyi

### İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 30 avqust 2006-cı il tarixli 455 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 680**)
2. 14 iyun 2007-ci il tarixli 589 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 602**)
3. 20 avqust 2007-ci il tarixli 622 nömrəli Azərbaycan Respublikasının Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 770**)
4. 26 oktyabr 2007-ci il tarixli 642 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 947**)
5. 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612**)
6. 11 noyabr 2008-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**"Azərbaycan" qəzeti 13 noyabr 2008-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 967**)
7. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**"Azərbaycan" qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970**)
8. 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**"Azərbaycan" qəzeti 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779**)
9. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**"Azərbaycan" qəzeti 27 dekabr 2009-cu il, № 289**)

10. 10 fevral 2010-cu il tarixli **219** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83**)
11. 15 fevral 2011-ci il tarixli **381** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85**)
12. 6 iyul 2012-ci il tarixli **679** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 7 iyul 2012-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 688**)
13. 4 sentyabr 2012-ci il tarixli **703** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, № 198, “Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 855**)
14. 6 fevral 2013-cü il tarixli **820** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 7 fevral 2013-cü il, № 28; “Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 114**)
15. 25 iyun 2013-cü il tarixli **923** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 651**)
16. 26 sentyabr 2013-cü il tarixli **994** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1060**)
17. 26 sentyabr 2013-cü il tarixli **995** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1061**)
18. [2 mart 2016-cı il tarixli 815 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 436**)
19. [5 oktyabr 2017-ci il tarixli 1614 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1781**)
20. [28 fevral 2018-ci il tarixli 1853 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47**)
21. [11 may 2018-ci il tarixli 64 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107**)

### **FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI**

---

<sup>11</sup> 21 dekabr 2009-cu il tarixli **195** nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289**) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 5-ci bənddə **«mövcud qanunvericiliyə zidd olmayan»** sözləri **«qanunvericilikdə nəzərdə tutulan»** sözləri ilə əvəz edilmişdir.

[\[2\]](#) 15 fevral 2011-ci il tarixli **381** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85**) ilə yeni məzmununda 8.1-1-ci bənd əlavə edilmişdir.

[\[3\]](#) 26 sentyabr 2013-cü il tarixli **994** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1060**) ilə 8.5-ci bəndə **“qeyri-dövlət”** sözündən əvvəl **“uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarəti,”** sözləri əlavə edilmişdir.

[\[4\]](#) 4 sentyabr 2012-ci il tarixli **703** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, № 198, “Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 855**) ilə **“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”**yə 8.5-1-ci və 8.5-2-ci yarımbəndlər əlavə edilmişdir.

[\[5\]](#) 26 sentyabr 2013-cü il **994** nömrəli tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1060**) ilə 8.5-3-cü bənd əlavə edilmişdir.

[\[6\]](#) 28 oktyabr 2009-cu il tarixli **166** nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779**) ilə **“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”**yə 8.6-cı bəndin əvvəlinə **“öz səlahiyyətləri daxilində”** sözləri, **“etmək”** sözündən sonra **“, bu sahədə gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsinə həyata keçirmək”** sözləri əlavə edilmişdir.

[\[7\]](#) **11 may 2018-ci il tarixli 64 nömrəli** Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107**) ilə 8.6-cı bəndindən **“yeyinti məhsulları və”** sözləri çıxarılmışdır və həmin bəndə **“istehlak mallarının”** sözlərindən sonra **“(qida məhsulları istisna olmaqla)”** sözləri əlavə edilmişdir.

[\[8\]](#) 25 iyun 2013-cü il tarixli **923** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 651**) ilə **“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”**yə yeni məzmununda 8.9-1-ci yarımbənd əlavə edilmişdir.

[\[9\]](#) 10 fevral 2010-cu il tarixli **219** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83**) ilə təsdiq edilmiş **“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”**yə **8.10-1-ci və 8.10-2-ci bəndlər** əlavə edilmişdir.

[\[10\]](#) 26 sentyabr 2013-cü il tarixli **995** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1061**) ilə 8.11-1-ci bənd əlavə edilmişdir.

[\[11\]](#) 11 noyabr 2008-ci il tarixli **14** nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970**) ilə **«Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»**yə 8.13-cü bənddə **«strukturuna daxil olan qurumları»** sözləri **«qurumlarını»** sözü ilə əvəz edilmişdir.

[\[11\]](#) 15 fevral 2011-ci il tarixli **381** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85**) ilə yeni məzmununda 8.13-1-ci və 8.13-2-ci bəndlər əlavə edilmişdir.

[\[12\]](#) 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779**) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə 8.14-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~8.14. ölkə ərazisinə yoluxucu xəstəliklərin gətirilməsinin və həmin xəstəliklərin ölkə ərazisində yayılmasının qarşısını almaq;~~

[\[13\]](#) 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970**) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 8.18-ci bənddə **«strukturuna daxil olan qurumlarda»** sözləri **«qurumlarında»** sözü ilə əvəz edilmişdir.

[\[14\]](#) **2 mart 2016-cı il tarixli 815 nömrəli** Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 436**) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmununda 8.20-1-ci yarımbənd əlavə edilmişdir.

[\[15\]](#) 21 dekabr 2009-cu il tarixli **195** nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289**) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.27-ci bənddə **«məlumatlandırılmasını»** sözündən sonra **«, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini»** sözləri əlavə edilmişdir.

[\[16\]](#) 11 noyabr 2008-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 13 noyabr 2008-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 967**) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmununda 8.29-cu bənd əlavə edilmişdir, 8.29-cu bənd müvafiq olaraq 8.30-cu bənd hesab edilmişdir.

[\[17\]](#) 26 oktyabr 2007-ci il tarixli 642 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 947**) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də 8.28-ci bənd 8.29-cu bənd hesab edilmişdir və yeni məzmununda 8.28-ci bənd əlavə edilmişdir.

[\[18\]](#) 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612**) ilə 9.2-ci bəndində **“əlillik”** sözündən sonra **“, uşaqların sağlamlıq imkanlarının məhdudluğunu”** sözləri əlavə edilmişdir.

[\[19\]](#) 15 fevral 2011-ci il tarixli **381** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85**) ilə 9.3-cü bənddə **“məktəbəqədər uşaq”** sözləri **“məktəbəqədər təhsil”** sözləri ilə əvəz edilmişdir.

[11 may 2018-ci il tarixli 64 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107**) ilə 9.3-cü bəndindən **“, qanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq”** sözləri çıxarılmışdır.

[201 28 fevral 2018-ci il tarixli 1853 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47**) ilə **“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.7-ci bəndində “elmi tədqiqatların aparılmasını istiqamətləndirmək” sözləri “elmi tədqiqatların aparılmasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə istiqamətləndirmək və əlaqələndirmək” sözləri ilə əvəz edilmişdir.**

[211 15 fevral 2011-ci il tarixli 381 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85**) ilə 9.8-ci bənddə **“tədris”** sözü **“təhsil”** sözü ilə əvəz edilmişdir, **“, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək”** sözləri çıxarılmışdır.

[221 6 fevral 2013-cü il tarixli 820 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 7 fevral 2013-cü il, № 28; “Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 114**) ilə **“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.11-ci bəndi yeni redaksiyada verilmişdir.**

Əvvəlki redaksiyada deyilirdi:

~~9.11. öz səlahiyyətləri daxilində tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə, tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;~~

[231 6 fevral 2013-cü il tarixli 820 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Respublika” qəzeti, 7 fevral 2013-cü il, № 28; “Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 114**) ilə **“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmununda 9.11-1-ci yarımbənd əlavə edilmişdir.**

[241 11 noyabr 2008-ci il tarixli 14 nömrəli](#) Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970**) ilə **«Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 9.17-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə, «strukturuna daxil olmayan» sözləri isə «digər» sözü əvəz edilmişdir.**

[251 21 dekabr 2009-cu il tarixli 195 nömrəli](#) Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289**) ilə **«Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 9.24-cü bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılmışdır.**

[261 11 noyabr 2008-ci il tarixli 14 nömrəli](#) Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970**) ilə **«Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 10-cu bənddə «yerli və digər qurumları» sözləri «qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri ilə əvəz edilmişdir.**

[271 11 noyabr 2008-ci il tarixli 14 nömrəli](#) Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,**

2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 11-ci bəndə yeni məzmununda ikinci cümlə əlavə edilmişdir.

<sup>[28]</sup> 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 14.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilmişdir və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilmişdir.

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 14.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.2. \_\_\_\_\_ Nazirliyin \_\_\_\_\_ aparatının \_\_\_\_\_ struktur \_\_\_\_\_ bölmələrinin və qurumlarının əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

<sup>[29]</sup> 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 14.4-cü bənddə «strukturuna daxil olan qurumların» sözlərindən sonra «və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri əlavə edilmişdir.

6 iyul 2012-ci il tarixli 679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 7 iyul 2012-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 688) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.4-cü bəndində nöqtəli vergül işarəsindən əvvəl “, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edir” sözləri əlavə edilmişdir.

<sup>[30]</sup> 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 21-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.

<sup>[31]</sup> 5 oktyabr 2017-ci il tarixli 1614 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1781) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 22-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

22. Müvafiq sahədə elmi tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi tibbi şura yaradıla bilər. Elmi tibbi şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.

<sup>[32]</sup> 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu»na 1-ci bənddə «aparatı» sözündən sonra «(şöbələr və sektorlar)» sözləri əlavə edilmişdir.

<sup>[33]</sup> 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu»na 2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

**2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturuna daxil olan qurumlar:**

Bakı Şəhər Baş Səhiyyə İdarəsi

-Gəncə Şəhər Səhiyyə İdarəsi

-Sumqayıt Şəhər Səhiyyə şöbəsi

**Tibbi tədris müəssisələri**

-Azərbaycan Dövlət Tibb Universiteti

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

-Orta Tibb İşçilərinin İxtisasartırma və Təkmilləşdirmə Tibb Məktəbi

-1 saylı Bakı Tibb Məktəbi

-2 saylı Bakı Baza Tibb Məktəbi

-Sumqayıt Tibb Məktəbi

Gəncə Tibb Məktəbi

-Mingəçevir Tibb Məktəbi

-Şaki Tibb Məktəbi

-Lənkəran Tibb Məktəbi

-Naxçıvan Tibb Məktəbi

Orta Tibb Təhsili üzrə Metodik Kabinet

**Elmi tədqiqat institutları və mərkəzləri**

ET Tibbi Profilaktika İnstitutu

ET Göz Xəstəlikləri İnstitutu

ET Hematologiya və Transfizologiya İnstitutu

ET Ağ ciyər Xəstəlikləri İnstitutu

ET Mamalıq və Ginekologiya İnstitutu

ET Pediatriya İnstitutu

ET Kardiologiya İnstitutu

ET Tibbi Bərpa İnstitutu

ET Travmatologiya və Ortopediya İnstitutu

Elmi Cərrahiyyə Mərkəzi

Milli Onkoloji Mərkəz

Elmi Artroloji Mərkəz

**-Tibbi mərkəzlər və birliklər**

Respublika Diaqnostika Mərkəzi

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Respublika Stomatoloji Mərkəzi

Respublika Uşaq Stomatoloji Mərkəzi

Respublika QİÇS ilə Mübarizə Mərkəzi

Respublika Xalq Təbabəti Mərkəzi

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi

Müalicə diaqnostika mərkəzləri

İnformatika və Statistika İdarəsi

**-Stasionar müəssisələr**

-Respublika Klinik Xəstəxanası

-Respublika Uşaq Xəstəxanası

-Respublika Mühərribə və Əmək Veteranları Xəstəxanası

-Respublika Klinik Uroloji Xəstəxanası

-Respublika Doğum Evi

Mərkəzi Klinik Xəstəxana  
Rayon (şəhər) mərkəzi xəstəxanaları  
"Azərsutikinti" Xəstəxanası  
Travmatologiya və Ortopediya Klinik Xəstəxanası  
Psixiatriya Xəstəxanası  
Kliniki Tibbi Mərkəz  
Klinik xəstəxanalar  
Klinik uşaq xəstəxanaları  
Klinik psixiatriya xəstəxanaları  
Uşaq yoluxucu klinik xəstəxanaları  
Rayon (şəhər) xəstəxanaları  
Kənd sahə xəstəxanaları  
Birləşmiş şəhər xəstəxanaları  
Birləşmiş şəhər uşaq xəstəxanaları  
Şəhər (rayon) oftalmoloji xəstəxanaları  
Uşaq Nevroloji Xəstəxanası  
Təcili tibbi yardım xəstəxanaları  
Tibbi bərpa xəstəxanaları  
Reabilitasiya Xəstəxanası  
(çıxarılıb)  
Cüzam Xəstəxanası  
Şəhər (rayon) doğum evləri  
Uşaq Vərəm Xəstəxanası  
Zöhrəvi Xəstəxana  
Neyrocərrahlik Xəstəxanası  
**-Dispanserlər**  
Respublika Dəri Zöhrəvi Dispanseri  
Dəri-zöhrəvi dispanserləri  
Uşaq Dəri Zöhrəvi Dispanseri  
Vərəm əleyhinə dispanserlər  
Onkoloji dispanserlər  
Respublika Narkoloji Dispanseri  
Narkoloji dispanserlər  
Respublika Endokrinoloji Mərkəzi  
Endokrinoloji dispanserlər  
Psixonevroloji dispanserlər  
Uşaq psixonevroloji dispanserləri  
Kardioloji dispanserlər  
**-Ambulator poliklinika müəssisələri**  
Poliklinikalar  
Uşaq poliklinikaları  
Stomatoloji poliklinikalar  
Uşaq stomatoloji poliklinikaları  
Qadın məsləhətçiləri  
Tibbi-sanitar hissələr  
Ambulatoriyalar  
Feldşer-mama məntəqələri  
Sağlamlıq mərkəzləri  
Yazıçılar Poliklinikası  
Ailə Planlaşdırılması Poliklinikası



Respublika Təsərrüfat Hesablı Poliklinikası  
Kosmetoloji Müalicəxana  
"Sağlamlıq zonası" Poliklinikası  
Tələbə poliklinikaları  
Reproduktiv sağlamlıq mərkəzləri  
Rayon (şəhər) mərkəzi poliklinikaları  
**-Sanitariya-epidemioloji xidmət müəssisələri**  
-Respublika Gigiyena və Epidemiologiya Mərkəzi  
-Şəhər (rayon), eləcə də Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzləri  
-Respublika Taun Öleyhinə Stansiyası  
-Rayonlararası Taun Öleyhinə şöbələr  
-Respublika Sanitariya Karantin Müfəttişliyi  
-Profilaktik dezinfeksiya şöbələri  
-Dezinfeksiya stansiyaları  
**Təcili yardım müəssisələri**  
-Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası  
-Şəhər (rayon) Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyaları  
-Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobazası  
-Təcili və Təxirəsalınmaz yardım stansiyaları  
**Əczaçılıq idarə və müəssisələri**  
İnnovasiya və Təchizat Mərkəzi  
Bakı Şəhər Apteklər İdarəsi  
Bakı Şəhər Apteklər İdarəsinin aptek anbarı  
Sumqayıt Mərkəzi Aptek Bazası  
Rayonlararası aptek anbarları  
Tibbi Texnikanın Təmiri və Quraşdırma Baza Zavodu  
Apteklər  
Əczaçılıq və Tibb Sənayesi Birliyi  
Xüsusi Tibbi Təchizat Bazası  
**-Sanatoriyalar**  
Vərəm Öleyhinə sanatoriyalar  
Uşaq vərəm sanatoriyaları  
Respublika Uşaq Sümük Vərəm Sanatoriyası  
Uşaq gastroenteroloji sanatoriyası  
Uşaq kardio- revmatoloji sanatoriyaları  
Uşaq psix- nevroloji sanatoriyaları  
Uşaq kardioloji sanatoriyası  
Uşaq uroloji sanatoriyası  
Respublika-uşaq sanatoriyası  
"Mərdəkan" sanatoriyası  
"Zuğulba" sanatoriyası  
"Qalaaltı" sanatoriyası  
"Şuşa" uşaq sanatoriyası  
Körpələr evi  
Qan bankları  
Elmi Tibbi Kitabxana  
Azərbaycan Təbabəti Muzeyi  
— "Azərbaycan Tibb Jurnalı"  
— Tikilməkdə olan obyektlərin müdiriyyəti  
— "Tibb" qəzeti

